



■ Məmməd Qocayev
professor

(Əvvəli ötən sayda)

Mitya Karamazov milli xarakter kimi

Mitya Karamazov qardaşları İvan ve Alyoşadan fərqli olaraq öz davranışlarında və həyatında heç bir fəlsəfi görüşə, mənəvi prinsipə esaslanır. O, sadəcə olaraq yaşayır və öz yaşamında çox da düşünüb-düşünmədan, fəlsəfəciliyə varmadan həyat duyğusuna esaslanır. Odur ki, əger romanın fəlsəfi mərkəzi İvan, dini, məstik mərkəzi isə Alyosadır, onun hadisələr burulğanının mərkəzində Mitya dayanmışdır. Əger İvan Avropanı və avropapərestliyi, Alyoşa isə xalqı və xalqpərestliyi təmsil edirse, Mitya Karamazov sadəcə olaraq Rusiyani, rus həyatını və rus milli psixologiyasını temsil edir.

Dmitri Karamazov da özünə görə mürəkkəb və derin xaraktere, güclü və ehtiraslı təbiət malikdir. O, sanki özünü həyatın axarına atr, öz hərəkətlərini hansısa mənəvi, etik, dini prinsiplər işığında saf-çürük etməyə macal tapmır. Dmitri Karamazovun qəlbinin üst qatlarında tufanlar tüyən edəndə onun dərinliklərində bir sakitlik hökm sürür. Am-

verəcək. Hələlik isə Mityanın həyatı səhvələr, ehtiraslar və çəşqinqılıqlar girdəbində keçir.

Mityanın həyatının bu iki mərhəlesi: çəşqinqılıqlar içinde vurnuxması və nəhayət, ruhi istinadgahı tapması onun iki qadına vurulması ilə səciyyələnir. O, əvvəlcə Katerina Ivanovnanı sevir, bu məğrur və gözəl general qızına vurulur. Bu vurğunluq, nədənsə, həm də nifratə bənzeyir. Onun bu məhəbbətində bir nifratə qarışığı var. General qızının qarışında Mitya özünü bir heç kimi görür. Bu da onun məğrur heysiyətini sarsdır. Vurğunluq da elə buradan başlayır - heysiyətdən. Amma general qızı ona məhəl qoymur. Mitya Alyoşaya deyir: "Bilirsənmi, vurulmaq nə deməkdir? Vurulmaq hələ sevmək demək deyildir. Nifretlə de sevmək olar". O, Katerina Ivanovnanı bu cür əzablı nifratə sevirdi. Bu iki sevən sanki eqoizm döyüşüne çıxmışdır. Hər biri öz üstünlüyünü təsdiq etmək istəyirdi. Eqoistlerin məhəbbəti bu cür olur. Əsl məhəbbətdə isə qırura yer olmur. O, Qruşenkanı bu cür sevəcəkdir. Odur ki, Mityanın qəlbini həm gözlilikdə, həm də rəzzilikdə təskinlik tapır. O, bu eks dəyərlərə eyni dərəcəde ehtiyac duyur. "Gözəllik dəhşətli bir şeydir!... Burada iblis Allahla vuruşur,

tardığını tapmış və doğma zəminə tapmışdır. Mitya bu məhəbbət vasitəsilə həyata qayıtmış istəyir və bunun mümkinlüğünə inanır. Qruşenka onun üçün sadəcə olaraq gözəl qadın, məşuq, həyat yoldaşı deyildi. Qruşenka onun üçün ideal idi - Dezdemona'nın Otello üçün ideal olduğu kimi. Amma Mityanı da öz idealına qovuşmağa qymadılar. Mityayla Otello arasında bir oxşarlıq da vardır: her ikisi hərbiçidirlər, hər ikisi sadəcə və güclü şəxsiyyətdirlər, hər ikisi öz həyat təcrübəsində insanlar haqqında heç də yaxşı qənaət elə etməmişlər, hər ikisinin həyatında sevgili qadın bir ideal kimi qarşıya çıxmış və onu itirmək onlara çox ağır gelmişdi. Mityanın da qəlbində güclü bir qısqanlıq baş qaldırır. Elə ki Qruşenka onun nəzərətindən itir, bir uşaq sadələvhələy ilə elə o saatda da onu qısqanmağa başlayır.

Bu arada Qruşenkanın keçmiş əri, polyak gəlib çıxır və onu görüşə çağırır. Qadının qəlbində ilk məhəbbəti, ilk gənclik ümidi yenidən baş qaldırır və o, keçmiş əri ilə görüşə gedir. Bu həmin o anlar idi ki, Mitya Qruşenkanın Fyodor Pavloviç ilə olduğunu zənn edərək atasının evinə gəlmış və onu öldürmək istemişdi. Amma Qruşenka orada yox

arasında dolaşır qalıb və qətl məsəlesi onun boynunda qalacaq. Ona inanmadılar. Mitya günahsız olduğunu sübut edə bilmədi. Bu vəziyyətdə yalnız bir çıxış yolu var - taleye tabe olmaq, aqibətin göndərdiyi bütün cəzalara mütiliklə boyun eymek. Bu da o deməkdir ki, real dünyadan "realizmdən" daxili, ruhi dünyaya adlamlamaq və onun həqiqətine tapınmaq gərəkdir. İnsan yalnız orada özünə təskinlik tapar və haqqı tapına bilər. Bu da qəlbin real dünyadan ruhi dünyaya, yer dəyərlərindən ilahi dəyərlərə, Ponti Pilat həqiqətindən İsa Məsih həqiqətine üz tutmasıdır.

Bu kecid Mitya üçün sanki ayıq vəziyyətdə yuxu vəziyyətine kecid kimi baş verir. Don Kixot da sanki yuxu dünyasında, röyada yaşayır, ayıldı və ayılan kimi də real həyatı, onun həqiqətlərini dərk edərək, artıq yaşaya bilmədi, məhv oldu. Mityada eks proses baş verir: o real dünyadan yalanları içinde vurnuxur, əzab çekir və nəhayət, yuxu dünyasına dalır, oradan da birbaşa ruh aləminə varır. Bu ruh aləmində real dünyanın dəyərlərinin və həqiqətlərinin heç bir əhəmiyyəti yoxdur, ruh əhli onları görmür, görse də, əhəmiyyət vermir. Onunun vacib olan ruhi dünyada, qəlb dünyasında baş verənlərdir. Yuxuda

Dostoyevskinin "Karamazov qardaşları" romani dini-fəlsəfi epopeya kimi

ma bu, çox çekmir və tez bir zamanda hadisələr və qəhrəmanın başına gələnlər Mityanın ruhunun dərinliyində uyuyan duyğuları hərəkətə getirir və bu zaman dan etibarən biz Mityanın simasında artıq başqa bir insanı - həm dərinəndən duymağa, həm də düşünməyə qadır bir şəxsi görürük. Bu, sonralar baş verəcəkdir. Hələlikse Mitya hadisələr seline düşmüş və derin ruhi vəziyyətdən, ilahi dəyərlərdən xəbərsiz yaşayır.

Mityanın üç yaşı olanda anası onu atib hansısa seminaristə qoşulub qaçırl. Uşağı nökər Qriqori öz himayəsinə götürür. Sonra o, anasının qohumlarının himayəsinə keçir. Gimnaziyani yarımcıq atır, sonra hərbi məktəbə daxil olur, Qafqazda peydə olur, qulluqda uğur qazanır, dueldə vuruşur, herbi rütbəsi aşağı salınır, yenidən yüksəlir, vaxtını kefdə və eyş-işrətdə keçirir, çoxlu pul xərcleyir.

İnsanın tərbiyəsində əsas amillərdən biri, Dostoyevskinin fikrincə, onun əsərli təssüratlardır. Sonralar həyatın həlledici məqamlarında bu təssüratlar sanki qəlbin dərinliyindən üzə çıxır və adamın müqəddərətində vacib və həlledici rol oynayır. Mityanın əsərli təssüratlarında olur. O sanki tənhalıq içinde böyükmişdir. Onun hərəketlərə derin ruhi vəziyyəti və duyğuları arasında bir ziddiyət var. Yəni o sanki bir dəyərlərə yaşayır, hərəkət edir, onlara can atır, qəlbinin dərinliyində isə özündən xəbərsiz başqa dəyərlər gəzdır. O, bir tərəfdən, kobud, davakar, rəhməsiz və qəddardır, digər tərəfdən onda gözəlliyyi dulan, Şillərdən şeirlər əzber bilən ince qəlb və saf düşüncə vardır. Onun qəlbini hələ öz istinadgahını, öz idealını tapmamışdır. Amma onda bu idealə böyük ehtiyac olduğunu aydın sezilir. Bu cür ehtiraslı şəxsiyyətlər yalnız əsl, böyük ideali tapandan sonra sakitləşə bilirlər. İdealsız onlar dağıcı qüvvəyə çevirir və öz orbitini itirmiş meteora bənzəyirlər. Bu ideali, bu mənəvi dayağı Mitya sonralar, oddan-alovdan keçəndən və çəşqinqılıqlara düşərək olandan sonra tapacaqdır. Bu ideal əvvəlcə rus qadınına məhəbbət kimi ortaya çıxacaq və Mitya Qruşenkanı sevəcək, onda bir doğmaliq, mərhəmlik tapacaq. Anasız və atasız böyük Mitya üçün bu, təbiidir. Sonra isə o, öz qəlbinin əsl istinadgahına - Allaha tapınacaq. Bu, sonralar baş

döyüş meydani isə insanların qəlbəridir". Mityayla Katerina Ivanovnanı bir-birinə bağlayan əsl məhəbbət deyil, qururların toqquşması və mübarizəsidir.

İş ele getirir ki, məğrur general qızı Mityanın ayağına gəlməli olur: Katerinanın atası hökumət pullarını mənimsədiyinə görə həbsxanaya düşür. Onu xilas etmək üçün general qızı pul dalınca Mityanın yanına gəlir və onun bütün şərtlərini qəbul etməyə hazır olur. Mitya qızın özünü ata yolunda qurban verməyə hazır olduğunu görüb, onun bu şücaeti qarışında öz alicənablığını göstərmək və bununla da ondan üstün olduğunu təsdiq etmək istəyir: beş min rublu ona verir və nəzakətlə, cəngavəcəsinə yola salır. Mityanın alicənablığında bir eqoizm də vardır. Məhəbbətdə isə eqoizmə yer qalmamalıdır. Məhəbbətdə iki deyil, yalnız birçə "mən" vاردır. Məhəbbət iki "mən"in bir olmasıdır. Leyli və Məcnun məhəbbəti bu cür məhəbbət idi. XIX əsrin Məcnunu isə ağırlı şəkildə qururlu bir məhəbbətə sevir, sevdiyi məxluqda özünü, öz "mən"inin təsdiqini axtarır. Bu da məhəbbəti nifratə çevirir. Sevənlərin bir-birinə olan məhəbbəti onların bir-birinə nifratə kimi təzahür edir. Bu nifratə de onları əbədi olaraq bir-birinə bağlayır və onlar sanki bu qarşılıqlı nifretlərə yaşıya bilmirlər.

Mityanın Qruşenkaya olan məhəbbəti başqadır. Doğrudur, bu məhəbbət de nifretdən başlayır. Qruşenkanın Fyodor Karamazovla sevdalaşmasını eşidən Mitya onu döyməyə gəlir, gəlir və əbədi olaraq bu qadının müti köləsinə çevrilir. Nəydi Qruşenkada onu bu qədər valeh edən? Bu müəmmalı qadının rus gözəlliyi! Mitya bu qadınla sanki öz milli ruhunu, milli gözəlliyi, nəsə ana gözəlliyi və ana mərhəmliyi, ana doğmaliyi kimi bir şeyi tapmışdı. O sanki yad bir mühitdən birdən-bire doğma ana qucağına düşmüdü. Katerina Ivanovnanın əzəmetli və məğrur gözəlliyyində nəsə bir yadlıq, özgəlik, qorxunc bir cazibədarlıq vardi. O, bu gözəlli qarışında, bu qurur qarışında həm sarsılır, həm də çılgınlaşır. Sanki bu gözəlik onu mübarizəyə səsleyirdi. Qruşenkanın gözəlli Mityanı sakitleşdirir, ram edir, onun qəlbini qurur və eqoizm demonunun xilas edir. Mitya sanki saf bir uşaqça çevirilir. Bu o deməkdir ki, onun qəlbini ax-


idi. Qoca nökər Qriqori Mityanın gelişindən xəber tutub onu təqib etmiş və Mitya da onu tunc dəstəklə başından vuraraq ağır yaralamış, əlləri və üst-başı qan içinde yenidən Qruşenkanın mənzilinə gəlməmişdi. Orada biləndə ki, qadın Mokroye kəndinə əri ilə görüşə gedib, Mitya onu dalınca yola düşmüş, özü ilə tapançalarını da götürmüş və orada Qruşenkayla görüşdən sonra səhərə yaxın özünü öldürmək qərarına gelmişdi. Qruşenka onun son ümidi idi. Ona olan məhəbbəti Mityanı həyatı qaytaracaq yeganə ümid yeri idi. İndi bu inamı da itirdikdən sonra Mityada həyat həvəsi sönmüşdü. Bir tərəfdən de Qriqorinə sağ qalacağından xəbərsiz halda özünü qatil hesab edirdi. İndi o, Mokroye kəndinə Qruşenkanı sonundu defə olaraq görməyə, sonra isə öz həyatına son qoymaşa gedir. Lakin Mokroyedə hadisələr elə cərəyan edir ki, Qruşenka keçmiş ərini deyil, Mityanı sevdiyini elan edir. Yeni ümid yeri yaranır və Mitya həyata qaydır. Ele bu məqamda da onun dalınca polis memurları gəlib onu ata qatılı kimi hebs edirlər.

Məsəle burasındaydı ki, ele həmin gecə Fyodor Pavloviç əvən Smerdyakov tərəfindən qətlə yetirilmiş və qarət edilmişdi. Bütün şübhələr isə Mityaya sarı yönəlmüşdi. Faktların hamısı onun eleyhina şəhadət verirdi. Mityanın isə birçə dərdi qalmışdı - kaş ki Qriqori sağ qalayırdı. O biləndə ki, Qriqori ölməyib, "mən qatil deyiləm" deyə vəcdə gəlmış və özünü xilas olmuş kimi sanmışdı. Ele bu məqamda da onu başqa bir ittihamla - ata qatılı kimi hebs etmişdilər. Mitya daxilən azad olanda, daxilən məqsədine çatandı və özünü xoşbəxt hesab edəndə (Qruşenka onu sevir və o qatılı deyil), zahirən o öz azadlığını itirir və mahbusa çevrilir. Onun ruhu azad olanda vücudu məhbəsə düşür.

Göründüyü kimi, Mityanın daxili dünyasında və ruhunda baş verən hadisələr bir-birinə zidd hadisələrdir. O, qəlbini dərinliyində alicənab, sevən, günahsız bir insandır, zahirən isə, yəni faktlar dünyasında müqəssirdir. Ele burada da ruhi aləmə realizm dünyası Mityanın aqibətində və həyatında üz-üzə dayanır. O bütün istintaq boyu inanır ki, günahsızdır, atasının qatılı deyil, ona görə də haqq-ədalət öz yerini tutacaq. Amma onun xəberi də yoxdur ki, faktlar

arasında dolaşır qalıb və qətl məsəlesi onun boynunda qalacaq. Ona inanmadılar. Mitya günahsız olduğunu sübut edə bilmədi. Bu vəziyyətdə yalnız bir çıxış yolu var - taleye tabe olmaq, aqibətin göndərdiyi bütün cəzalara mütiliklə boyun eymek. Bu da o deməkdir ki, real dünyadan "realizmdən" daxili, ruhi dünyaya adlamlamaq və onun həqiqətine tapınmaq gərəkdir. İnsan yalnız orada özünə təskinlik tapar və haqqı tapına bilər. Bu da qəlbin real dünyadan ruhi dünyaya, yer dəyərlərindən ilahi dəyərlərə, Ponti Pilat həqiqətindən İsa Məsih həqiqətine üz tutmasıdır.

Bu kecid Mitya üçün sanki ayıq vəziyyətdə yuxu vəziyyətine kecid kimi baş verir. Don Kixot da sanki yuxu dünyasında, röyada yaşayır, ayıldı və ayılan kimi də real həyatı, onun həqiqətlərini dərk edərək, artıq yaşaya bilmədi, məhv oldu. Mityada eks proses baş verir: o real dünyadan yalanları içinde vurnuxur, əzab çekir və nəhayət, yuxu dünyasına dalır, oradan da birbaşa ruh aləminə varır. Bu ruh aləmində real dünyanın dəyərlərinin və həqiqətlərinin heç bir əhəmiyyəti yoxdur, ruh əhli onları görmür, görse də, əhəmiyyət vermir. Onunun vacib olan ruhi dünyada, qəlb dünyasında baş verənlərdir. Yuxuda



sanki Mitya özünə qaydır, real aləmdə itirdiyi özünü tapır. Mitya anı olaraq yuxuya gedir və yuxuda belə bir röya görür: sanki o, haradasa, ucsuz-bucaqsız çöldə yol gedir. Yaxınlıqda kənd görünür, qapqara qaralmış, yanın külə dönmüş daxmalar gözə dəyir. Yolun kənarında isə arvadlar - evsiz qalmış insanlar düzülmüş - hamısı da qupquru qurmuş, ac-yalavac, kir-pas içinde. Onların içində bir nəfər ucaboylu, ariq arvad onun diqqətini çəkir. Onun qucağında südəmər körpə ağlayır, anasının döşəri quruyub və uşağı əmizdir. Zavallı çəga ağlayır, elə hey ağlayır, çilpaq, soyuqdan gömgöy göyərmiş qollarını tərpədir. Mitya arabacıdan soruşur ki, onlar niyə ağlayırlar. Arabacı ağlayan balaca çəga olduğunu söyləyir. Mitya hiss edir ki, onun qəlbindən indiyədək ona tanış olmayan bir duyğu baş qaldırır, onun da ağlamağı gəlir və nəse ele bir şey etmək istəyir ki, çağā aqlamasın, onun qapqara qaralmış və qupquru qurumuş anası ağlamasın, elə bu an, təxira salmadan nəse etmek istəyir. Bu yerde də onu ayıdlırlar. Amma ağlayan çəga artıq heç vaxt onun yadından çıxmayacaq. Bu röya Mityanın qəlbinin oyanışı idi. Oyanmış qəbədə insan əzəbləri, insan rezaleti əbədi olaraq özüne yer edir, silinməz iz bura-xır. Bu qəbədə bir daha yuxuya getməyəcək və zavallı Snegiryovu onun kiçik-yaşlı oğlunun gözü qarışında saqqalından tutub sürükleyən rəhmsiz Mitya öz yerini birdeyəlik bu ağlayan çaganın halına yanan Mityaya verəcəkdir. Onda Mityanın qəlbini yuxudadı, indi o, ayılıb, ona görə də həyatı zahirdən deyil, daxildən seyr edir və insanların halına yanır. İnsanlara qarşı olan bu mərhəmət, bu qayğı onu getirib Allah yoluna çıxaraç. İnsanları sevəndən Allahı sevmək olmaz, insanlara qayğı göstermədən Allahı inanmaq mümkün deyil. Dinin də, imanın da yolu real həyatdan və real insanlara qarşı olan qayğı və məhəbbətdən keçir. Dostoyevski belə düşünür. Ona görə də yazardının din fəlsəfəsində insanla Allah birləşir.

(Davamı səhifə 17-də)

(Əvvəli səhifə 16-da)

Mitya yuxudan ayılan kimi ilkin istintaqın onun həbsi barədə qərarını oxuyurlar. Bu da "realizm". Amma Mitya artıq başqa bir reallıqdan, başqa bir həqiqətdən halidir. O, təkcə yatdıqı yuxudan deyil, həm də heyat deyilen yuxudan ayılmışdır. İndi ona digər, ali bir həqiqət bəllidir. Mityanın bu cür qəlbən, rühən ayılması üçün o, ağır bir zərbədən sarsılmayıdi, hansısa ağır bir faciə, iztirab onun ruhunu silkələməli idi. Bu da baş verdi. Mityanın ruhu oyandı. Oyanmış ruh cinayeti (kiminki olursa olsun) öz cinayəti kimi qəbul edir, özünü müqəssir sanır - günahsız müqəssir. Mitya ittihamı qəbul edir, amma atasını öldürmədiyini söylərir. O, ağlayan çaganın yolunda Sibire sürgün olunmağa hazırlıdır. İndi bütün baş veranlardan sonra, Qruşenkaya məhəbbətdən ve ata qətlində ittiham kimi bir ağır işğəncədən sonra Mityanın ruhunda bir dö-

düşmüş bir adam kimi, Avropa bu qədər özünə cəlb edir. Baş vermiş hadisələr ərefəsində İvan Karamazov Avropaya getməye hazırlaşır. Avropanı o, özünün ikinci vətəni hesab edirdi. Avropaya getməzdən əvvəl İvan atasının yanına, əyalet şəhəri olan Skotopriqoyevskə gelir və bütün faciələr də eə burada baş verir.


Monastırda, Zosima atanın hücrəsində ata Karamazov abidə müraciət edərək, oğlu Mityayla olan əmlak mübahisəsini həll etmək istəyir. Digər qardaşlar da burada iştirak edirlər. Mityanı gözləyərək, onları səhbətə başlayır və söz İvan Karamazovun kilsə məhkəməsi barəsində yazdığı məqalədən düşür. Məqalədə İvan təsdiq etməyə çalışır ki, Avropada, yəni Roma imperiyasında xristianlıq bir din kimi qəbul olunanda, dövlət sadəcə olaraq dini özünə tabe etdi və kilsə dövlətin tərkibinə daxil edildi. Beləliklə də, din öz əzəli, yəni kilsə mahiyyətini itirib, hakimiyət statusu

rus milli mədəniyyətinin doğma zəmində toqquşması və bu yad mədəniyyətin milli mədəniyyət üzərində qələbəsi dayanmışdır. Rus dvoryan ziyalısı öz qəlbinin yarısını hemin o yad mədəniyyətə vermiş, onu da öz milli mədəniyyəti kimi sevmişdi. Bu da rus dvoryan ziyalısının daxilişine gətirib çıxarmışdı ki, faciəni də Dostoyevski qədər dərin-dən duyan və onun bedii mənzəresini yaranan ikinci bir rus yazıçısı yoxdur.

Bir şəxsiyyət olaraq İvanın ixtirablarının və faciəsinin səbəbi ondadır ki, o bu iki eks həqiqətdən və eks ideyadan birini seçə bilmir. O sonacaq nə öz fəlsəfi düşüncələrinə, nə də öz dini duyularına inanı bilir. Ona görə də o, daim aralıq vəziyyətdə qalır: bir tərəfdən Smerdyakov, digər tərəfdən Alyoşa onu maraqlandırır və özüne cəlb edir. Bu həm də Böyük İnkvizitorla Zosima atanın təbliğ etdikləri iki eks həqiqətlərdir. Bir qədər də dərinə getsək, bu ziddiyyət İvanın qəlbində Allahla iblisin mübari-

nular. Bu iki eks təməyülün real ifadəsi kimi Smerdyakov və Alyoşa çıxış edirlər. Onların her ikisine İvanın ikili və ziddiyyətli qəlbində yer vardır. Amma bu əksliklər daim və əbədi olaraq bir yerdə yaşaya bilməzlər, onlardan biri tez-gec İvanın qəlbindən kənar edilmelidir. Onlardan hansının iraq olunub, hansının qəlbə qalmışından isə İvanın aqibəti asılı olacaqdır: şeytan Smerdyakov onu məhvə getirib çıxara bilər, məlek Alyoşa isə onu xilas edə bilər.

Odur ki İvan Karamazov Alyoşa qarşı daxili, ruhi bir ehtiyac duyur, onu görüşə çağırır və onun qarşısında açıq etiraf edir, yəni özünün əsas fikirlərini və duyularını, özünün insan və Allah fəlsəfəsini ona açıb danışır. İvan deyir ki, o, Allahı inkar etmir, onu birbaşa və sadəcə olaraq qəbul edir. Amma bu qəbul etmək, hələ inanmaq demək deyildir. İvan sadəcə olaraq Volter kimi Allah ideyasını bəşəriyyət üçün vacib sayır və qəbul edir: yəni Allah olmalıdır, va-



cibdir. Amma bu o demək deyildir ki, İvan Allahın varlığına inanır. İvan Allah ideyasını çox böyük və möhtəşəm bir ideya hesab edir və təəccübənlər ki, bu qədər ali bir ideya insan kimi bir vəhşinin qəlbine necə yol tapa bilməşdir və oraya necə yerleşə bilir. Allah ideyası bu mənada insana çox böyük şərəf gətirir. Amma İvan yenə də öz əqidəsində qalır ki, insan bu ali idealə layiq deyildir. İvan Karamazovun insan haqqında bu qədər həqarətə danışması (və yəqin ki özünü bu sıradan kənar hesab edərək danışması), əlbəttə, iddiadan savaşı bir şey deyildir. Dostoyevski isə belə hesab edir ki, insan (o cümlədən rus insanı) zahire, praktiki olaraq nə qədər yondəmsiz, ziddiyyətli olsa da, rühən Allahın məhəbbətinə layiqdir və bu ruhi gözəllik tez-gec özünü bürüze verməlidir. İvan deyir: "Beləliklə, Allahı qəbul edirəm, onun böyüklüğünü, biza qətiyyən məlum olmayan məqsədini anlayaraq qəbul edirəm, onun yaratdığı bu ni-zama, həyatın mənasına, əbədi harmoniya inanıram. Beləcə təsəvvür et ki, son nəticədə Allahın yaratdığı bu dünyani qəbul etmirməm. Bunu başa düş, mən Allahı deyil, onun yaratdığı dünyani, Allahın dünyasını qəbul etmərəm". Burada, İvanın bu fikirlərində ilahi həqiqətlə insani həqiqət qarşı-qarşıya qoyulmuşdur. İvan Allahın yaratdığı dünyani öz insani həqiqətləri nöqtəyinə nəzərdən mühakimə və inkar edir.

Bütün bunları Alyoşa danışmaqla o, hiss edir ki, sonacaq haqlı deyil, hiss edir ki, burada nəsə bir səhv vardır. Amma bu səhvi insan idrakı görmək iqtidarında deyil. Bu səhvi qəlbin duyusu və inamı vasitəsilə dəf etmək olar. İvanda isə bu inam yoxdur. O, hər şeyin, o cümlədən Allahın da məğzine idrakin gücü ilə çatmadıq istəyir. O sanki Euklid dünyasının qanunlarından çıxış edərək, qeyri-Euklid dünyasını dərk etməye çalışır. Allahın varlığını və onun bütün müdrikliyini dərk etmək üçünsə idrakdan imtina edərək, inama üz tutmaq lazımdır. İvan isə filosof olaraq idrakin gücünə arxalanır, ona görə də köklü səhvələrə yol verir. Amma bu ziddiyyətli vəziyyətdə, bu çəşqinqılıqlar içinde İvan nə qədər Alyoşanı öz əqidəsinə inandırmışa çalışsa da, əslinde özü daxilən Alyoşanın həqiqətini qəbul etmək istərdi. O, öz xəstə ruhunu Alyoşanın vasitəsilə sağaltmaq istərdi.

(Ardı var)

Dostoyevskinin "Karamazov qardaşları" romani dini-fəlsəfi epopeya kimi

nüs, bir ayılma baş verdi. Bu andan etibarən hər bir kəsin ağrı-acısını, fəlakət və göz yaşlarını, iztirablarını o özünüñkü kimi qəbul edəcək və öz üzəyində duyacaq. Bu andan etibarən öz həyati və başqalarının həyati onunçun eyni olacaq. O, özü ilə başqaları arasında fərq qoymayacaq. Bu da o deməkdir ki, Mityanın qəlbəi Allah'a iman getirməyə hazırlıdır.

Amma Mityanın yanına, həbsxanaya Alyoşadan savayı, həm İvan, həm də Rakitin baş çəkirler. Rakitinin Mityayla insan barəsində, onun beyni, fiziologiyası haqda söylədikləri onu çəşdirir. Mitya yeni insan barəsində düşünür, amma yənə də Allahı itirəcəyindən qorxur. Deməli, onun ruhu iki həqiqət arasında tərəddüd edir. Bir tərəfdən, "hami hər bir kəsin evəzində günahkardır", digər tərəfdən, insan yer üzünən ağasıdır və "insana hər şey rəvadır" - bu iki fikrin biri İvana, digəri Zosima ataya (deməli, həm də Alyoşaya) mənşəbdür. Mitya hansı yolla gedəcək - bunu galəcək göstərəcəkdir. İndi isə Mitya öz Allahanı axtarır və bu yolda əzab çəkir. O, Allahın həqiqətini qəbul etmək istəyir, digər tərəfdənse, bəlkə Allah heç yoxdur deyə şübhələr və tərəddüdlər içinde üzülür.

Beləliklə, Mitya çəşqinqılıqlardan, Katerina İvanovnaya olan ziddiyyətli hissələrdən keçərək Qruşenkaya olan sidqi məhəbbətinə yüksəlir, oradan da Allahın inama doğru yol açılır. Burada Qruşenkaya olan məhəbbət bir təkan rolunu oynayır.

HƏYATI MƏSƏLƏLƏRİN İNSANI HƏLLİ İVAN KARAMAZOVU NƏYƏ ÇƏTİRİB ÇİXARDI?

Dostoyevskinin fikrincə, fəlsəfə həyatı məsələlərin insan təfəkkürü vasitəsilə və insani mövqedən, din isə onların ilahi mövqedən həllinə cəhd göstərir. İvan Karamazov həyata və insana məhz fəlsəfi nöqtəyi-nəzərdən yanaşır. Odur ki, onun humanist, məntiqi ideyaları axırdı onu səhv nəticələrə getirib çıxarıır. Bunun da səbəbi ondadır ki, İvan Karamazov dərin həyati məsələlərin həlliində Allahın və dindən imtina edir, hətta bəzi məqamlarda Allahla mübahisəyə də girir. Bu da onun faciəsinin əsas səbəbini təşkil edir. İvan Karamazovun dini mövqedən imtina edərək, fəlsəfi mövqedə dayanması onunla izah olunur ki, o, rus ziyanlığının avropapərəst qanadını təmsil edir. Məhz Avropa və katolik kilsəsi, Dostoyevskinin fikrincə, çoxdan Allahın yoldan sapmış və həyati məsələlərin həllini insanın öz öhdəsinə buraxmışdır. Ona görə də İvan Karamazov bir filosof kimi, rus zəminindən və rus pravoslav dinindən ayrı

qazandı, yeni dövlətə çevrildi. Əslində isə, İvanın fikrincə, hər bir dövlət getgedə kilsəyə çevriləməli və bununla da dövlətə kilsə bir vəhdət halına gelməlidir. Əslində, bu, Dostoyevskinin öz fikridir. O da belə hesab edirdi ki, əgər Avropada Vatikanın simasında kilsə dövlətə çevrilmişdise, Rusiyada dövlət öz kilsəyə çevriləməlidir. Hər iki halda kilsəyə dövlət, dinxə hakimiyət birləşməlidir. Fərq isə ondadır ki, Avropada bu birləşmə dövlətin, Rusiyada isə kilsənin himayəsi altında baş vermelidir.

Sonra səhbət ölməzlik və xeyirxahlıq məsələlərindən düşür. İvan deyir ki, əgər ruhi ölməzlik yoxdur, onda mənvi keyfiyyət kimi heç bir xeyirxahlıq da ola bilməz. Zosima ata qeyd edir ki, əgər siz öz ideyənizə bu qədər inanırsınızsa, çox xoşbəxtsiniz, ya da çox bəxbətsiniz. Zosima ata demək istəyir ki, ölməzliyə (burada, elbəttə, səhbət ruhun ölməzliyindən gedir) intəhasız inam varsa, bu, böyük səadətdir, yoxdur, bu, böyük fəlakətdir. Zosima ata İvanın ruhi ölməzliyə olan münasibətini bilmədiyindən belə deyir: ya xoşbəxtsin, ya da bəxbəxt. Amma Zosima ata bir şeyi yaxşı görür ki, İvanın qəlbində bu ideya hələ öz həllini tapmayıb və orada inamla inamsızlıq bir-birilə mübarizədir. Məhz bu mübarizə, Zosima ata dediyi kimi, İvana əzab verir. Ona görə də İvan Karamazovu nə ateist, nə də dindar hesab etmələr. Bu daxili mübarizənin nəylə qurtaracağı Zosima ata qabaqcadan xəbər verir. İvan soruşanda ki, bu ideya onun qəlbində, xüsusən də müsbət tərəfə, həll oluna bilərmi, Zosima ata bildirir ki, əgər müsbət tərəfə həll olunmazsa, onda mənfi tərəfə heç cür həll oluna bilər, çünkü insan qəlbinin mahiyyəti belədir. Burada Zosima ata, eynilə də Dostoyevski, ümumiyyətlə, insan qəlbinin mahiyyətini nəzərdə tutarlar. Yəni insan qəlbəi öz təbəti etibarılı heç vaxt ateist ola bilməz. Ateizm qəlbin deyil, ağılin xüsusiyyətidir.

Sonra görəcəyik ki, İvanın qəlbində hələ sonacaq həll olunmamış bu ziddiyyətli iki ideyadan birini, yeni inamsızlığı, ruhi ölməzliyə inamın olmaması ideyasını ondan Smerdyakov əzx eləyir və öz həyati fəlsəfəsinə çevirir. İvanla Smerdyakovun fərqi ondadır ki, İvanın böyük və humanist qəlbəi iki eks ideya arasında tərəddüd edərək Smerdyakovun cılız qəlbəi o ideyalardan birini qəbul edib ona təbə olmuşdur. Bu da onu sonda ata qətləne getirib çıxarmışdı.

İvanın daxili ziddiyyətləri əslinde şəxsi ziddiyyətlər deyil, ümumən dövran yizələrlərə aid olan ziddiyyətlərdir. Bu ziddiyyətlərin de kökündə yad, amma bununla belə güclü Qərb mədəniyyətindən ayrı

mentiqi və inandırıcıdır. Zosima atanın ideyaları isə çox cazibədar və mücerəddir. İnkvizitorun ideyaları ağıla, Zosima atanın ideyaları isə qəlbə nüfuz edir. Birincinin fikirləri ağlatan, ikincilərin isə ürəyətən. İnsana isə həm ağlatan, həm də ürəyətən ideyalar lazımdır. Dostoyevski İnkvizitorun ideyasının eleyhine Zosima atanın təlimini, İvanın fəlsəfəsinin eleyhine Alyoşanın inamını qoyur və onlardan heç birini təbələq və təqdir etmir. Bu da polifonik roman poetikasının əsas tələblərindən biridir - müəllifin biterəfliyi.

İvan Karamazovun xarakterindəki və şəxsiyyətdəki ikiləşmə, eks təməyüllər onun Smerdyakovla və Alyoşa ilə səhbətlərində təzahür edir. Onlardan hər biri İvanın iki eks səslerindən birini eşidir: Smerdyakov ondan "insana hər şey rəvadır", ölməzlik deyilən şey yoxdur, insan öz hərəkətlərində və isteklərində azaddır və bu kimi ateist fikirləri, Alyoşa isə İvanın ruhunun dərinliyindəki humanizm, Allaha inam isteyini eşidir və onlara istinad edir. İvan ne Smerdyakov, nə də Alyoşanı aldadır. Sadəcə olaraq həm Smerdyakov, həm də Alyoşa onda öz ruhlarına və isteklərinə uyğun olan təməyüllə tapa bilirlər. Ona görə də İvan Karamazov həm Smerdyakov, həm də Alyoşa bu qədər yaxındır və əsliyində İvan bu tələblərinə uyğun olan təməyüllə tapa bilirlər. Ona görə də İvan Karamazov həm Smerdyakov, həm də Alyoşa maraqlandırır. Smerdyakovun daha dərin və fəlsəfi variantı isə şeytan obrazıdır ki, bu da İvanın oxşarıdır. Onun qəlbində şeytanla melek ölüm-dirim mübarizesində bulu-

ARASDIRMA

17